

Portretlər

DOXSANINDA CAVAN OLMAĞIN TOFIQ BAKIXANOV DÜSTURU

Rafael HÜSEYNOV

Abidəyə çevrilərək millətə qayıdan insanlar həmişə bizi həm çox yaxın, həm də məsafləcə sanki xeyli uzaq görünürərlər.

Onları yaxın, yanımızdaymış kimi ona görə təsəvvür edirik ki, izləriylə, əməlləriylə, yaratdıqlarıyla xalqın varlığına və ruhuna qovuşublar.

Hətta bəzən bu doğmaliq o qədər qabarıq olur ki, onları elə özümüzün də gördüyüümüzü xəyal edir, müasirlərimiz kimi qavrayıraq.

Amma həmin abidələr önündə dayananda istəristəməz ötüb keçən zaman haqqında da düşünürsən.

Sonsuz tarixin bir parçasına çevrilmiş bu klassiklərin daş heykəlləri sanki onları vaxtca əslində olduğundan da uzaqlara aparır, bu zirvə şəxsiyyətlərin müstəsnalığını, əlçatmazlığını daha qabarq edir.

Üzeyir bəy, Qara Qarayev zamanca zahirən bizdən çox aralı deyillər.

Amma həm də onlar o qədər möhtəşəmdirler ki, sanki elə əsrlərlə bu xalqla birgə olublar.

Onları bizi vaxtca yaxın göstərənsə yalnız hər gün bizimlə olan solmaz əsərləri deyil, həm də körpü insanlardır.

Bəstəkar Tofiq Bakıxanov Üzeyir bəyin, Qara Qarayevin abidəsi önündə dayananda, əlbəttə ki, bizdən fərqli hissələr keçirir.

İllərlə çalışdığı Musiqi Akademiyasına hər gələndə o, Üzeyir bəyin abidəsi ilə hər dəfə canlı insanla üz-üzəymiş kimi salamlaşır.


Tofiq müəllim bu yaşında da piyada gəzməyi xoşlayır.

Buradan, Musiqi Akademiyasından az aralıda Qara Qarayevin abidəsidir.

Həmin abidənin yanından keçərkən də Tofiq Bakıxanov hər başını qaldıranda hamımız kimi sadəcə klassikin heykəlini görmür.

Dönüb olur tələbə, yeni başlayan yolunda ustadının daimi qayğılarını, nəvazişini duyan gənc bəstəkar.

Tofiq müəllim varlığıyla, xatirələriylə həm onları yaşıdadır, həm daim o sevimli mühitin dalğasında





1-sıra: Ağayeva-Əliyeva Ə., Safar-Əliyeva K., Breitanitskiy S., Mahmudova T.; 2-sıra: Livşits U., Poqosova Q., Bakıxanov T., Əliyeva Z. Aprel. 1947.

olduğundan özü də cavan qalır, həm də və daha mühümü - bizi o ölməzlerin çağdaşlarına çevirir.

Üzeyir bəyi də, Qara Qarayevi də onun yaddaşlarının bələdçiliyi ilə büsbüütün yeni görüm bucağından seyr edə, tamam yeni və sevimli çalarlarıyla görə bilirik.

1930-40-ci illər təqvim baxımından yaxın dövr sayıla bilər.

Amma elə bir adam tapmaq asandırı ki, o günlərin hadisələri haqda təfərrüatlan, öz görüb-eşitdiklərini bize indi yerli-yataqlı söyləsin?!

Axı bu, indiki vaxtdan 70-80 il uzaqda qalmış günlərdür.

Lap qocaman insanları tapsan da, onların hafızəsinə bel bağlamaq olacaqmı? Axı zamanın yaddaşı korşalmaq, bir çox baş vermişləri unutdurmaq şakəri də var.

Lakin 90-ı başa vuran Tofiq Bakıxanovun bir gözəlliyi də odur ki, 30-40 il əvvəl olduğu kimi, yaddaşı saat kimi dəqiq işləyir, sanki heç hafızəsində olanlardan bəhs etmir. Elə bil ki, gözünün qarşısından köhnə filmin kadrları keçir, o da seyr edərək sadəcə bize gördüklerini çatdırır.

Amma o köhnə lentləri, yəqin, xatırlayırsınız. Dəfə-dəfə firladıldığından, dönə-dönə baxıldığından adətən üstündə çoxlu cızıqlar olurdu, səsində xışılıtlar, təsvirlərdə təhriflər yaranırdı.

Tofiq müəllimin yaddaşının lenti isə möcüzədir ki, var.

Sanki bütün bunlar bu hafizəyə 70-80 il əvvəl yox, elə bir neçə gün bundan qabaq hopub.

1938-ci ili yada salır. Üzeyir bəy Moskvadan, SSRİ paytaxtında keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünüyündən yenicə qayıdır. Sovet İttifaqının Xalq artisti kimi, "Koroğlu"nun zəfəri ilə qayıdır.

Tofiq müəllim yada salır ki, Üzeyir bəygillə qonşu olublar. Bunlar yaşayıblar Zərgərpalandı, Üzeyir bəy keçmiş Ketsxovelı, indiki Şamil Əzizbəyov küçəsində. Get-gəlləri varmış.

"Bir gün Üzeyir bəy atama deyir ki, Bakıda da, rayonlarda da musiqi məktəbləri çoxdur, hamisində da tar, kamança sinifləri. Milli musiqi alətlərində yaxşı çalanlarımıza da nə qədər desən. Ancaq Avropa musiqi alətləri saridan kasadlıqdır. Sənin 3 övladın var. Gəl onların hərəsini bir Avropa musiqi aləti üzrə yönəldək. Beləliklə, Üzeyir bəyin məsləhəti ilə atam məni skripka, qardaşım Məmmədrzani violonçel, bacım Zivəri fortepiano sinfinə qoysu".

Bunu da Tofiq müəllim həmin mənzərəni lap gözümüzün qarşısına gətirərək söyləyir ki, 1941-ci ildə müharibə başlayanda konservatoriya indiki Fəvvərələr meydanında birmərtəbəli binada yerləşirdi. Mən musiqi məktəbinin 3-cü sinifdə məşhur skripka müəllimi Nison İliç Simberovdan (1892-1988) dərs alırdım. O, 1916-cı ildə Bakıya Xarkovdan Üzeyir bəyin dəvəti ilə gəlmişdi.

Üzeyir bəy çox vaxt həm konservatoriyyada tələbələri, həm də musiqi məktəbi şagirdlərinin verdiyi konsertlərə baş çəkər, birinci sırada oturub qulaq asardı. Mən 3-cü sinifdə olanda yenə belə konsertlərdən biri idi. Skripkada ilk dəfə Üzeyir bəyin qarşısında "Leyli və Məcnun" operasından "Axşam oldu" mahnısı və



Qara Qarayev, Rauf Hacıyev və Tofiq Bakıxanov

Rubinşteynin bir melodiyasını çaldım. Üzeyir bəy məni təriflədi, amma bunu da dedi ki, çalış texniki cəhətdən daha mürekkeb əsərlərdən də ifa elə".

Üzeyir bəyin surəti Tofiq müəllimin yaddasına, qəlbini elə dərindən sırayet edib ki, bu yaşında da o dahi insanı anarkən sanki dönüb olur yeniyetmə, sənətdə ilk addımlarını atan gənc.

Nağıl eləyir ki, 1947-ci il sentyabrın 27-də Bakıda, Opera və Balet Teatrında Nizami Gəncəvinin 800 illiyi təntənə ilə qeyd olunarkən böyük bayram konsertinin ifaçıları arasında onun da adı varmış.

Onillik musiqi məktəbinin şagirdi Tofiq Bakıxanov səhnəyə çıxır, Belçika bəstəkarı Anri Vyotanın (1820-1881) "Skripka üçün konsert"ini ifa edir və gözəl də çalır. Yada salır ki, ifamı bitirən kimi gözlərim zalda əyləşmiş Üzeyir bəyi axtardı, gördüm gülmüşəyir.

Bir neçə gün sonra Tofiq qəbul imtahanlarını vermek üçün sənədlərini konservatoriyaya təqdim edəndə yubiley konsertindəki çıxışının mükafatını alır. Söyləyirlər ki, Üzeyir bəy tapşırıb, sizi konservatoriyaya imtahansız götürürük.

Və 1948-ci ilin noyabrında dahi bəstəkarın və eziż müəllimin vəfatından sonra təsis edilən "Üzeyir Hacıbəyov" təqaüdünə layiq görülən ilk tələbə də Tofiq Bakıxanov olub.

Tofiq Bakıxanov uzun ömrü boyunca çox mükafatlar alıb. Sanki o qədər zəngin təltiflər kolleksiyasına sahib olandan sonra yenilərini nisbətən sakit qarşılamalısan.

Lakin belə deyilmiş. Mükafatdan mükafata, təltifdən təltife də fərq varmış. 2017-ci ilin aprelində Elmlər Akademiyamızın Rəyasət Heyətinin iclasında adlı mükafatlara layiq görürlən 7 nəfərin adı çəkiləndə bu sırada Tofiq Bakıxanovun da olduğunu eşidincə tədbirdən sonra ona zəng vurdum. Xəbəri çatdırıb təbrik etdim. Həddən ziadə, uşaq kimi sevindi. Və həmin

gündən sonra tez-tez məndən soruşurdu ki, bəs təqdimat nə vaxt olacaq?

Bir dəfə yenə mükafatın onlara nə vaxt veriləcəyini nigaranlıqla xəbər alanda dedim ki, Tofiq müəllim, niyə darixırsınız, bir az tez-bir az gec, verəcəklər də, məgər mükafat görməmisiniz indiyədək?

"Sən nə danışırsan?! Axi bu, Üzeyir bəyin adına olan mükafatdı! Bəlkə kimsə o mükafatı alacaq, aparıb evində qoyacaq bir tərəfdə. Mən isə yaxamdan asacağam. Mən 70 il əvvəl də Üzeyir mükafatı almışam, indi də qismət olub. Ustadımın, mənim və ailəmizin taleyində xüsusi yeri olan bir ölməz şəxsiyyətin mükafatına layiq görülməkdən böyük nə xoşbəxtlik olar!"

Danişir, bu xatirələrdə indi adları Azərbaycan musiqi tarixinin "qızıl səhifələr"inə çevrilmiş neçə parlaq yaradıcı sabahlara ümidişlər çalışır, yazıb-yaradır.

O zamanlardansa artıq çox, lap çox onillər sovuşub.

Tofiq müəllimsə o dünənləri elə dirildir ki, sanki heç nə uzaqlarda qalmayıb, bütün bunlar lap təzə baş verən, təəssüratlarının istisi soyumamış hadisələrdir.

Evləri daim musiqi ocağı olmuşdu. Əhmədxan Bakıxanovun mənzilinə köhnə şairlər, xanəndələr, çalğıçılar da tez-tez gələrdi, cavan bəstəkarlar, ifaçılar da.

Ağabacı Rzayeva, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Arif Məlikov, Nəriman Məmmədov kimi cavan bəstəkarlar məsləhətlər almaqçun Əhmədxan ustada tez-tez müraciət edərmişlər, vaxtaşırı təzə əsərlərini də göstərəmişlər. Elə onların söhbətlərinə qulaq-asası Tofiq də kimsəyə bu barədə bir söz demədən xırda əsərlər bəstələyirmiş.

Konservatoriyanı bitirdikdən sonra Musiqi texnikumunun direktoru olan Süleyman Ələsgərov onu işə götürübmiş. Tofiq skripka üçün yazdığı kiçik konsertləri calmaqçun tələbələrə vermiş. Bir dəfə texnikumda imtahan komissiyasının sədri olan bəstəkar Cövdət Hacıyev növbəti tələbənin ifasından sonra maraqlanır ki, bu əsərin bəstəkarı kimdir.

Tofiq etiraf edir ki, mənimkidir, kifayət qədər not əsəri yoxdur, ona görə boşluğu doldurmaqçun özüm bir neçə belə əsər hazırlamışam.

Cövdət Hacıyevin təkidi ilə həmin əsərləri də götürüb gəlir konservatoriyanın rektoru Qara Qarayevin yanına. Qara müəllim götürür notlardan birini, diqqətlə baxır və qərarını verir: "Tofiq, sən mütləq bəstəkarlıq şöbəsində oxumalısan. Bəstəkarlıq istedadın var. Amma bunlar həvəskar işlərdir. İstedad azdır. Həm də bilik lazımdır. Gəl, səni öz sinfimə götürəcəyəm".

Canlı tarix olan Xalq artisti Tofiq Bakıxanov sanki özünü borclu, məsul sayır ki, ən xırda çizgiləri də unutmasın, arxada qalmış onillərdəki Azərbaycan mədəniyyətinin şərəflə tarixinin hadisələrini, simalarını bugünkü insanların hisslerində, düşüncələrində diri olaraq yaşatsın.

Tofiq Bakıxanova bu cavabdehlik duyusunu həvələ etmiş ilk böyük qüvvə onun daşlığı soyad, həmin şəcərənin nəcib ənənələridir.

Səsi mənəviyyat dünyamızın dördüncülarından gələn və həmişə də bizimlə qalacaq Üzeyir Hacıbəyli müğəmimizi 12 sütunlu, 6 bürclü möhtəşəm qəsrə bənzəirdi.

Elə tarixin seçilmişlərdən, üstünlərdən etdiyi hər millətin də vüqarla yüksəlmək, ayaqları üstündə möhkəm dayanmaq, dünyanın hər yerindən və zamanın ən uzaqlarından da görünə bilməkçün öz sütunları, öz bürcləri olur.

Şərəfli nəsillər və parlaq şəxsiyyətlər milləti qüdrətli, fərqli, öndəgedən etməyə qadir əsas daşıyıcı divarlar, vacib dayaq sütunlarıdır.

Azərbaycanın, millətimizin əbədi var olan belə mötəbər sütunları sırasında şanlı Bakıxanovlar süläləsinin də mötəbər məqamı var.

XXI əsrin artıq ikinci onilinin başa çataraq təzə onilinin gəldiyi, yeni minilliyyin asta-asta yaşa dolduğu bu tarix kəsiyində Azərbaycan musiqisinin canlı klassiklərindən olan Tofiq Bakıxanov şəxsiyyəti, təsirinin əhatəsi və işığı ilə yalnız övladı olduğu Bakıxanovlar nəslinin deyil, qırılmaz tellərlə bağlılığı digər şöhrətli nəsillərimizin də gözlərimiz önündəki rəmzi, örnəyi, dərslərindən öyrəniləsi və yaşam tərzindən ibrət götürüləsi təmsilçisidir.

Taniyanların eksərinin adı ilə deyil, sadəcə "Müəllim" kimi müraciət etdiyi tarzən Əhməd Bakıxanov 1973-cü il martın 24-də müsahibə verirdi.


Əhmədxan ustad o düşüncələrini bölüşəndə Novruz gəlmişdi, yeni yaz başlanırdı. Vur-tut 2 gün sonra isə onun sənət sevgisi ilə dolu xeyirxah ürəyi dayanacaq və müsahibə qəzətdə artıq Əhməd Bakıxanov həyatda olmayanda - martın 31-də dərc ediləcək.

Ancaq böyük ustadın həmin müsahibəsindəki axırıcı sözleri, artıq vəfatından sonra insanlara çatan bu fikirləri həm nəslinin və şəxsən onun özünün keçdiyi bütün yolun mahiyyətinə, həm də həyatda əbədi qala bilməyin səbəbinə, fəlsəfəsinə işiq tuturdu: "Biz özümüzü də, taleyimizi də sənətə bağlamışıq. Həyatda hər şey qarşılıqlı olmalıdır baxımından sənətin də taleyi bizə bağlıdır. Ümumiyyətlə, musiqi həyatımızda ürəkaçan hər şey elə bil məni cavanlaşdırır, ömrümü uzadır".

Bakıxanovlar nəslində millətə istedadı ilə xidmət yolu tutanlar arasında Əhməd Bakıxanov nə birinci idi, nə də sonuncu.

Elə Əhmədxan ustadın oğlu, görkəmli bəstəkanımız Tofiq Bakıxanov da bu nəciblik qatarında axırıcı deyil, artıq bu nəslin yeni uluzları parlamaqda, iftixar oyadan ənənələri davam etdirilməkdədir.

Amma sərr həmin sərr, düstur həmin düsturdur. Gərək seçdiyin məslək və tutduğun yola qəlbən bağlı olasan, vicdanla xidmət edəsən, bu yolda əməyi olan başqalarının da hər uğuruna həsədlə baxmayan,



Tofiq Bakıxanov və Fərhad Bədəlbəyli

qısqanmayasan, maneələr törətməyəsən, bunlara sənin öz nailiyyətin, doğma millətinin müvəffəqiyyəti kimi ürkədən sevinəsən.

Onda həm xoşbəxt olacaqsan, həm də daim cavan qalacaqsan.

Bunun ən bariz sübutu elə 90-ında da cavanlıq şövqü, işləmək, yazıb-yaratmaq həvəsi ilə dolu, yaratıcılarının hər yeni səslənişi və təqdimatına sanki bu, ilk dəfə baş vermiş kimi, səmimiyyətlə fərəhlənən bəstəkar Tofiq Bakıxanovdur.

Onu bu qırımda görənlər daha doxsan barəsində deyil, bu dəyərli şəxsiyyətin qibtədiləsi gənc ruhu ətrafında düşüncəyə dalırlar.

Söz yox, əsas olan da elə məhz ruhdur, daxili gücdür. Bu varsa, sən istənilən yaşında məhsul verməyə qadir sağlam ağaç kimisən, bu yoxsa, elə gənc ikən hərəm qocasan, heydən düşmüsən.

"Yaşın müəyyən həddinə çatandan sonra mən ömrümü illərlə deyil, onillərlə hesablamaga başladım. Beşinci onillik həllədici idi. Çünkü qəfilcə dərk etdim ki, demək olar, ətrafimdakıların hamısı məndən cavandır. Altıncı onillik yaşadığım ən dolu ömr parçası oldu. Çünkü məndə belə güman yaramıdı ki, daha səhv'lə buraxmağa vaxtım yoxdur. Yeddinci onillik ən qorxuluşu idi. Çünkü o təsəvvür məni rahat buraxmırı ki, bu, ömrümün axırıcı onili ola bilər. Ancaq doxsan yaşının tamamında bir səher yatağımda diri və xoşbəxt halda yuxudan oyananda ağlıma belə bir fikir gəldi ki, həyat heç də Heraklitin dediyi axib keçən coşqun çay deyilmiş. Ömrür qaynar bir sal daşın üstündə digər böyürün üstündə çevrilərək daha 90 il də o istini canına çəkməyin nadir fırsatı imiş".

Bu, özünə və başqalarına sadəcə təselli verən adı bir qoca insanın düşüncələri deyil. Bu, ixtiyar çağlarınınadək əli qələmli olmuş, uzun və ləzzətli ömr yaşamış, dünyanın ən ağıllı və həssas insanların olan kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin qənaətidir.



Heydər Əliyev və Tofiq Bakıxanov

Üzeyir bəy 1920-30-cu illər Sovet İttifaqı məkanlarındakı adla deyilən, bilikli, təcrübəli musiqiçi və musiqişünasları Azərbaycana dəvət etməklə, nəhənglərin ortaq gücü ilə mükemmel bir musiqi tədrisi şəbəkəsi yaratmaqla, lap əvvəldən yeni pərvəriş tapan müasir Azərbaycan bəstəciliyi və ifaçılığına Şərq-Qərb vəhdətinin başlıca ülgü olaraq müyyəyenləşdirməklə, qabiliyyətli gənclərə bir övlad sevgisi ilə yanaşaraq onları sonsuz qayğıkeşliklə yetişdirməklə millətimizə misilsiz bir yol bağışladı.

Bu böyük yol isə vaxt keçdikcə milli varlığımızın sütunlarından birinə çevrildi, bu gün davam edir, gələcəkdə də həmişə daha uzaq sabahlara doğru başalacaq.

Həmin yolu etibarlı şagird kimi irəlilədənlər, Üzeyir bəyə məhəbbəti və onun dərslərinə sədaqəti ömrü boyu ləyaqətlə davam etdirənlər sırasında bəstəkar Tofiq Bakıxanovun uca yeri ayrıcadır.

Onun musiqimizin ən müxtəlif forma və janrlarındaki çoxsaylı əsərləri - 8 simfoniyası, 6 simfonik poeması, 5 simfonik muğamı, 26 sonatası, müxtəlif musiqi alətləri üçün 26 konserti, 9 fuqası, 5 prelüdü, silsilə uşaq pyesləri, 100-dən artıq mahnı və romansı, 3 musiqili komedyası və digər bəstələri çoxrəngli, çoxçalarlı cazibədar bir palitra yaradır ki, lap çoxdan həm daim zövq ala-alə dinlənilmək, həm də diqqətlə öyrənilmək haqqı qazanıb. Hətta elə musiqi hadisələri var ki, onlar Azərbaycan bəstəciliyində məhz Tofiq Bakıxanovun adı ilə bağlıdır. Sonata janrı musiqimizdə Tofiq müəlliməcən də vardi. Fəqət viola üçün sonataların ilklerini yaratmaq və bu janrin bəstəciliyimizdə təkanvericisi olmaq şərəfi Tofiq Bakıxanova məxsusdur.

Bu zəngin yaradıcılıq haqqında çox məqalələr, kitablar yazılıb, yeni araşdırılmalar da hökmən olacaq.

Yaradıcılığında səliqəli olduğu kimi, həmin əsərlərin hər biri haqqında illərcə qələmə alınmış böyüklu-kiçikli yazınlara, hazırlanmış verilişlərə, aparılmış çəkilişlərə,

edilmiş çıxışlara da Tofiq Bakıxanov ilk gənciyindən eyni dərəcədə həssas münasibət bəsləyib, hamısını toplayıb, sistemləşdirib.

Ona görə də Tofiq Bakıxanovun bir xəzinə sayıla biləcək arxivinə daxil olunca həm onun yaradıcılığının bütöv mənzərəsini bir oturuma seyr etmək, həm də bu çoxqanadlı yaradıcılığın son 60 ildən artıq müddət boyunca musiqişünaslıq, ziyalılığımız, bəstəkarın müəllimləri, musiqiçi həmkarları, sənət dostları tərəfindən necə qiymətləndirilməsinə şahid olmaq mümkündür.

Bu yaradıcılıq bütün yönleriyle maraqlıdır. Lakin Tofiq Bakıxanovun çoxcəhətli yaradıcılığında özəl yer tutan bir üçük var ki, yalnız bəstəkarın özünün deyil, bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinin də uğurlarından sayılmalıdır.

Qara Qarayevin tələbələri az olub, amma hamısı musiqi tarixində qalmaq haqqı qazanan yaradıcılardır. Dahi bəstəkarın bir özəlliyi də bundan ibarət olub ki, onun tələbələrinin hamısının yaradıcılığı bir-birindən əhəmiyyətli dərəcədə seçilir. Sanki heç eyni şəxsiyyətin tələbələri deyillər. Qara Qarayevin başlıca məqsədi onları yüksək peşəkar etmək imiş. Hər birinin də hansı istiqamətdə, hansı janrda daha uğurlu ola biləcəyini heyrləti bəsirətliliklə və son dərəcə dəqiqliklə tuta bilir, elə həmin yöndə də yazıb-yaratmasına yardımçı olurmuş.

Tofiq Bakıxanov 1960-ci ildə "İkinci simfoniya"ını yazmışdı, əsərin taleyi avand gətirmiş, Moskvada mükafata layiq görülmüşdü.

Bakıya qayıdan kimi Tofiq əsəri müəlliminə təqdim edir.

Və böyük Qara Qarayev görməli olduğunu görür. Tələbəsinə tövsiyə edir ki, sənin musiqində balet ab-havası hiss edirəm. Bəlkə bir özünü sinaysan? Hələlik bir pərdələsini yaz, sonrasına baxarıq.

İlk Azərbaycan baletini Əfrasiyab Bədəlbəyli 1939-cu ildə yaratdı. Tarix baxımından çox da aralıda olan zaman deyil. Lakin bu 80 illik müddət ərzində bəstələnmiş irili-xırdalı Azərbaycan baletlərinin sayı artıq onlarladır və həmin baletlərdən neçəsi də lap çoxdan milli sərhədləri aşaraq dünya baletinin inciləri sırasında halal yerini tutub.

Milli baletlər xəzinəmizə Tofiq Bakıxanov 3 töhfə verib. Həm də elə töhfələr ki, yarandıqları vaxtdan mütəmadi olaraq səhnədə olublar, radio-televiziyalarda səsləniblər, göstəriliblər, digər balet əsərləri bolluğuundakı təbii rəqabətə solğunlaşmayıblar, populyarlıqlarını itirməyiylər.

1967-ci ildə bəstələnmiş və 1968-ci il yanvarın 14-də Opera və Balet Teatrımızda ilk nümayışı olmuş "Xəzər balladası", onun ardınca gələn və görkəmli rus şairi Sergey Yeseninin "Fars motivləri" şeirlər silsiləsi əsasında yazdığı "Şərq poeması", bir də artıq 1990-ci

illərin lap başlanğıcında, Nizami Gəncəvinin anadan olmasının 850 illiyi münasibətlə araya-ərsəyə gətirdiyi "Xeyir və Şər" baletləri.

İnsanlar kimi, bəxtli, ya bəxtsiz əsərlər də olur. Tarixdən bəlliidir ki, ilk tamaşaları çox sönük keçmiş, tam fiaskoya uğramış, hətta bir müddət unudulmuş ele əsərlər olub ki, böyük vaxt keçəndən sonra dirçəliblər, sanki yenidən həyata qayıdıblar, əsl şöhrətlərini illər, bəzən onillər ötəndən sonra əldə ediblər.

Lakin premyeraları hay-küylü keçmiş, səxavətlə təriflənmiş elə operalar, operettalar, baletlər də olub ki, azacıq ötünç dəbdən düşübər, boyatlaşaraq xüsusi maraq doğurmayan əsərlər sırasına keçiblər.

Tofiq Bakıxanovun ilk baleti "Xəzər balladasi"na isə elə bəxtiyar sənət taleyi nəsib olub ki, bu, hələm-hələm hər əsərin qismətinə düşmür.

SSRİ dövrünün baş mədəniyyət qəzeti "Sovetskaə kulğtura" 1970-ci il 15 yanvar sayında dərc etdiyi bir yazıya "2000 kilometrlik müvəffəqiyyət" adı vermişdi və uğurun kilometrlə ölçülməsi qəribə gəlməsin. Bu 2 min kilometr "Xəzər balladasi"nın Fransa ərazisində qət etdiyi məsafə idi. Sovet dönəmində xarici dövlətlərə çıxışlarının çox məhdud olduğu, xüsusən bir Azərbaycan bəstəkarının lap güclü əsərinin hansısa kapitalist ölkəsində, illah da Fransa kimi aparıcı bir ölkədə bircə dəfə nümayiş etdirilməsinin belə nadir hadisə sayılacağı əyyamlarda "Xəzər balladasi"nın 2 ay ərzində bütün Fransa boyu on dəfələrlə səhnələrə çıxmazı zamanına görə möcüzə səviyyəli bir hadisə idi. Elə bir möcüzə ki, bugündək təkrarsız olaraq qalır və nə ondan əvvəl, nə ondan sonra belə sevinci yaşamaq heç bir Azərbaycan bəstəkarına müyəssər olmayıb.

Tofiq Bakıxanovun müəllimi dahi Qara Qarayevin "Parisin fatehi" adlandırdığı "Xəzər balladasi" Fransa paytaxtından Amyon, Bezanson, Dijon, Le-Krezo, Eks-Provans, Nansi, Soşoya yola düşmüş, oralarda dönə-dönə alqış sellərinə bürünərək göstəriləndən sonra Lüksemburqa, Monakoya gəlmüşdi.

Hələ bundan qabaq baletin Moskva səfəri də olmuşdu.

"Xəzər balladasi"nın elə doğulduğu çağlardan etibarən 2-3 il ərzində Bakıdan Moskvaya, Parisə və digər bütün yaxın-uzaq ünvanlara uzanan məsafələrini də Fransanın daxilindəki 2 min kilometrlik səyahətin üstünə əlavə etsək, onda gərək 10 min kilometri aşan bir rəqəmi göz önüne getirək.

Əslində, kilometrlər bir sənətkarın dünya şöhrətini nişan vermək üçün istifadə edilməli ən dəqiq əlamət kimi götürüle bilər.

Məhz kilometrlər! Qara Qarayevin "Yeddi gözəl"i, "İldinmli yollarla"sı, Arif Məlikovun "Məhəbbət əfsanəsi", Fikrət Əmirovun "Min bir gecə"si və digər məşhur əsərlərimiz dünya boyu səfərlərində nə qədər məsafə adlayıb?

Xəritələri açın, hər əsərin qalxdığı səhnəylə Bakı arasındaki yolların uzunluğunu üst-üstə gəlin, onda aşkara çıxacaq ki, hansı əsərin kilometraji nə qədər böyükdür, deməli, fəthetmə qüdrəti, "uzagvurma" qabiliyi, şöhrət dairəsi nə qədər nəhəngd



Tofiq Bakıxanov və Rafael Hüseynov

İkinci - "Şərq poeması" baletinin də librettosunu, "Xəzər balladasi"nda olduğu kimi, Tofiq müəllimin qohumu və dostu, dəyərli şairimiz və qabil mütərcim Səyavuş Məmmədzadə qələmə alır. Bu bir pərdəli balet-fantaziya 7 hissədən ibarət düşünülmüşdü. Əsərdə Bakıda, Abşeronda, məhz burada, Mərdəkandakı bağda qısa ömrünün axırıncı ən gözəl şeirlərini yazmış Sergey Yeseninin həyəcanları, arzuları, məhəbbəti, narahatlıqları, hər şeyin yaxşı olacağına üzülməyən ümidi ləri eksini tapıb.

"Şərq poeması"nın bəxtinin açılmasını gözləyə-gözləyə Tofiq Bakıxanov daha bir balet yazmağa qərar verir.

Qarşidan Nizami Gəncəvinin 1991-ci ilə təsadüf edən 850 illiyi gəlirdi. Gəncəli mütəfəkkirin yaxınlaşan yubileyi isə Tofiq müəllime arxada qalmış illərdəki başqa bir yubileyi xatırladırdı.

Nizaminin 800 illiyi Bakıda və o zamankı Sovet İttifaqında 1941-ci ildə fövqəladə təntənə ilə bayram edilməli idi və buna ciddi hazırlıqlar görüldü. Lakin ikinci Dünya müharibəsinin Sovet İttifaqının, o cümlədən SSRİ-nin tərkibində olan Azərbaycanın da qatıldığı, bir zamanlar sovet tarix kitablarında "Böyük Vətən müharibəsi" adlandırılan 1941-1945-ci illər davası başlanır. Yubiley mərasimləri təxira salınır.

Yalnız 1945-ci ildə mühərbi faşizm üzərində Qələbə ilə başa çatdıqdan sonra yenidən Nizami bayramlarını keçirmək üçün işlər bərpa edilir.



1947-ci ildə Bakıda Nizaminin 800 illiyinə həsr edilmiş yubiley konsertindəki böyük debütü Tofiq Bakıxanovun heç vaxt unutmadığı həyəcanlı hadisə idi və əbədiyaşar klassikin 850 yaşının bayram ediləcəyi ərəfədə Tofiq özünü mənən borclu saydığı gəncəli müdriklə əlaqədar bir əsər yazmağı qət edir.

Cox düşünəndən sonra balet üzərində dayanır. Həm Nizamiyə, həm də Üzeyir bəyə vəfa borcu sayıldığı yeni əsəri "Xəmse" motivləri üzərində qurur.

Bundan öncəki baleti kimi, Tofiq Bakıxanovun Nizaminin "Sirlər xəzinəsi"ndən aldığı motivlər üzərində bəstələdiyi "Xeyir və Şər"inin də Opera və Balet Teatrında səhnəyə gətirilməsi nəzərdə tutulsa da, bu niyyət düşünə düşür. Yenə tamaşanın premyerası Opera studiyasında və ardınca televiziyada gerçəkləşir.

Daha əvvəl isə "Xeyir və Şər" baleti 1992-ci ildə sərf musiqisi ilə Azərbaycan bəstəkarlarının plenumunda, Filarmoniyada İsmayılov Hacıyevin dirijorluq etdiyi simfonik orkestrin ifasında səslənmişdi.

İş elə getirdi ki, 2015-ci il dekabrın 13-də Azərbaycan Akademik Opera və Balet Teatrı görkəmli bəstəkarın 85 illiyinə həsr edilmiş gecədə yenə "Xeyir və Şər"ə qayıtdı, bu əsər növbəti dəfə tamaşaçı ilə görüşdü.

Həm də o gün Tofiq Bakıxanov ikiqat şad idi. Çünkü həmin axşam "Xeyir və Şər"dən əvvəl orada, o həmişə arzulanan səhnədə "Xəzər balladasi" da ifa edilmişdi.

Və yəqin ki, bu, son gəlış də deyil. Nizami ruhu ilə həmahəng olan bu baletin elə Nizami cazibəsi ilə ən

azi şairin hər növbəti yuvarlaq ildönümündə səhnəyə qayıdışı da əsərin bir başqa alın yazısıdır.

Hər operettasının yazılışı, tamaşaşa hazırlanması və ifası, hər simfonik muğamının araya-ərsəyə gəlməsi, hər neğməsinin yaranması ilə bağlı o qədər maraqlı aynənləri danışır ki, Tofiq müəllimin bu söhbətləri adama elə musiqisi qədər şirin gəlir.

Tofiq Bakıxanov - bu şövqlə, həvəslə, səmimiyyətlə, həyat eşqi və yaradıcılıq niyyətləri ilə dolu insan bir sərvətdir.

O, millətimizə taleyin töhfəsi olan bir salnamədir ki, oxunduqca oxunmasına, öyrənilikcə öyrənilməsinə ehtiyac var.

Bu nadir insanın yaddaşından boyلانan ölməz simaların nuru onun özünün də işığını artırır, ən uzaq onilləri də bizə yaxın edə bilir.

Və dəyərli bəstəkarımız Tofiq Bakıxanovun bolluca yaradıcılıq bəhrələri, xeyirxahlıq, nəciblik dərsləri ilə dolu uzun ömrünün bir mühüm ibrəti də var.

90-ını başa vurur, ancaq yorulmayıb, usanmayıb, sabaha baxır və millətinə, yurduna daha nə fayda verə biləcəyi haqqında düşünür.

Ömrün boyu belə saf amallarla yaşayıb-çalışanda 90-a da çata bilirsən.

90-ında da həmin duyğular səninlə qalandı 90 yaşılı cavan olursan!

4 dekabr, 2020